

Günay HƏMİDLİ

AMEA Folklor İnstitutu

e-mail: hamidgunay@gmail.com

“KİTABI DƏDƏ QORQUD” DASTANINDA KÖLGƏ ARXETİPİNİN SOSİAL TƏZAHÜRÜ

Xülasə

Arxetiplər bize mifoloji düşüncə tarixindən miras qalmış və tarixi düşüncədə bir çox forma və ölçülərdə meydana çıxmışdır. Arxetiplərin yuxularda, miflərdə, nağıllarda və başqa folklor nümunələrində proyeksiya olunmuş rast gəlmək mümkündür. Bu məqalədə kölgə arxetipinin "Kitabi-Dədə Qorqud" dastanında təzahür formaları araşdırılır. Belə ki, kölgə arxetipi ya konkret obrazlarda, ya duygularda qarşımıza çıxaraq öz varlığına işarə edir, ancaq özünü tam olaraq ortaya qoymur. XII boyun məzmunu imkan verir ki, Dış Oğuz obrazını Kölgə arxetipi kontekstində araşdırıraq. Yanaşmanın məqsədi Oğuz cəmiyyətinin kollektiv ruhunda mövcud olan "heyvani" tərəfləri, psixoanalitik dillə desək, "kölgə" arxetipini və onu simvolizə edən elementləri üzə çıxarmaqdır.

Əçar sözlər: arxetip, kölgə arxetipi, işıq arxetipi, cəmiyyət problemi, simvolik figurlar

Günay HAMIDLI

SOCIAL APPEARANCE THE SHADOW ARCHETYPE IN THE "KITABI-DADA GORGUD"

Summary

Archetypes have been inherited from our ancestors and have essentially appeared in many forms and sizes. It is possible to come across images of archetypes projected in dreams, myths, fairy tales and other examples of folklore. This article examines the manifestations of the shadow archetype in the epic "Kitabi-Dada Gorgud". Thus, the archetype of the shadow, either in concrete images or in emotions, indicates its existence, but does not fully reveal itself, but the processes taking place in the twelfth century allow us to explore the Outer Oğuz in the context of the shadow archetype. The aim of this archetypal approach is to reveal the "animal" aspects of Oghuz society in the collective spirit, especially the psychoanalytic "shadow" archetype and the elements that symbolize it.

Key words: archetype, shadow archetype, light archetype, social problem, symbolic figures

Гюнай ГАМИДЛИ

СОЦИАЛЬНАЯ ПРОЯВЛЕНИЯ ТЕНЕВОГО АРХЕТИПА В ЭПОСЕ «КИТАБИ-ДАДА ГОРГУД»

Резюме

Архетипы унаследованы от наших предков и, по сути, появились во многих формах и размерах. Можно встретить образы архетипов, проецируемых в снах, мифах, сказках и других образцах фольклора. В статье исследуются проявления теневого архетипа в эпосе «Китаби Дада Горгуд». Таким образом, архетип тени в конкретных образах или эмоциях указывает на ее существование, но не раскрывается полностью, но процессы, происходящие в XII веке, позволяют нам исследовать Внешний Огуз в контексте теневого архетипа. Цель этого архетипического подхода – выявить «животные» аспекты огузского общества в коллективном духе, особенно психоаналитический «теневой» архетип и элементы, которые его символизируют.

Ключевые слова: архетип, теневой архетип, световой архетип, социальная проблема, символические фигуры

Мəsələnin qoyuluşu. "Kitabi Dədə Qorqud" dastanı müxtəlif məsələlər üzrə tədqiqat mövzusu olmuş, epos qəhrəmanlarının məqsəd və hədəflərinə fərqli nöqtəyi-nəzərdən yanaşılmışdır. Eposun tədqiq imkanlarından birini onun arxetiplər baxımından araşdırılması təşkil edir.

İşin məqsədi. Tədqiqatın aparılmasında əsas məqsəd "Kitabi Dədə Qorqud" dastanında kölgə arxetipinin sosial təzahür semantikasını araşdırmaqdır.

Arxetip-yunan sözü olub (arche-başlangıç, typos-obraz) ilkin figur, obraz deməkdir. Bu anlayış İsveçrə psixoanalitiki Karl Gustav Yunq tərəfindən "analitik psixologiya"nın əsas qavramı kimi tədqiqat obyektinə çevrilmişdir. O göstərir ki, "bu ad bizim məqsədlərimiz üçün düzgün və faydalıdır, çünkü bu, o deməkdir ki, biz kollektiv şüursuzluğun məzmunundan söhbət açarkən ən qədim, hətta deyərdik, ilkin tiplərlə, yeni binayı-qədimdən mövcud olmuş ümumbəşəri obrazlarla üzləşirik" (7, s. 237). Bu cəhətdən, tədqiqatımızda Oğuz cəmiyyətinə aid müxtəlif obrazların deyil, bütövlükdə Oğuz düşüncəsinin arxetipik qatlarına nəzər yetirəcəyik. Çünkü "kütle psixopatologiyasının əsasında fərdin psixologiyası dayansa da, hər hansı bir böyük insan topluluğunda vacib olan fəndlərin spesifik keyfiyyətləri deyil, əksinə hər kəsdə mövcud olan ortaq cəhətlər, yəni arxetiplərdir" (5, s. 157).

İlkin modellər olaraq qiymətləndirilən arxetiplər bize atalarımızdan miras qalmış və əsas mahiyyət etibarılı bir çox forma və ölçülərdə meydana çıxmışdır. Arxetiplərin yuxularda, miflərdə, nağıllarda və başqa folklor nümunələrində proyeksiya edilmiş şəkillərinə rast gəlmək mümkündür. Məsələn, tanrı, qəhrəman, cadugar, müdrik qoca, kral, uşaq, günaş və b. universal arxetiplər vardır ki, onlar müxtəlif obrazlar-

la qarşımıza çıxır: yaralı uşaq, yetim uşaq, möcüzəvi uşaq və s. Eləcə də, "Kitabi Dədə Qorqud" dastanında Dədə Qorqud – müdrik qoca, Bayandır xan – hökmədar, Beyrək, Uruz, Səgrək və digərləri isə savaşçı arxetipinin obrazlaşmış formalarıdır.

Təbii ki, bu arxetiplər bir çox situasiyalarda üzə çıxır və varlığını sübut edir. Belə ki, Oğuz ığidlərinin hər biri fərdi səfərlərində qəhrəman-savaşçı arxetipinin funksioneri kimi fəaliyyət göstərir. Lakin bu arxetip Oğuz ərənlərinin bir araya gəldiyi situasiyalarda, xüsusilə, meydan savaşlarında aktiv olduqda, digər eyni arxetip daşıyıcılarını da maqnit kimi özünə çəkərək, bir kütłənin *kollektiv ruhunu* ortaya çıxarda bilir. Nəticədə, insan kütłəsi bir arxetipin təsiri altında hərəkət etməyə başlayır. Məsələn, dastanda Qazan xan, Beyrək, Uruz obrazları "qəhrəman-savaşçı" arxetipinin təsiri ilə bir savaşın, mübarizənin içərisində görünə bilirlər. Bu arxetipin hökmənliliği ilə düşmən üzərinə gedilir və qələbə çalınır. Çünkü toplumun təzyiq etmə gücü, Frieda Fordhamın yazdığını kimi, kölgəyə də təsir edərək onu sixa bilər və bu da onun daha çox güc qazanmasına, şiddətlənməsinə götirib çıxardar. Beləliklə, ortaya çıxma anında daha təhlükəli olan Kölge, kütłə üsyəyanlarına, zərərsiz insanların vəhşi və yixici formada davranmalarına səbəb olaraq toplumun kollektiv yönələrini əks etdirə bilir (5, s. 67).

Lakin dastanın dərin qatlarına endikcə görürük ki, Oğuz ığidlərinin səfərləri və qəhrəmanlıqları aysberqin (dastanın) görünən üzünü – İşiq arxetipinin əsasını təşkil edir, lakin bununla bərabər cəmiyyətin xarakterində kölgədə qalan tərəflər vardır. İşiq və Kölge arxetiplərini təhlil edərkən qeyd etməliyik ki, kölgə arxetipi nə qədər ki qaranlığı, nizamsızlığı, cəhaləti, mənfi keyfiyyətləri ehtiva edirsə, işiq arxetipi də ümidi, ığidlili, dözümlülüyü, ağıl və fərasəti, əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirir. Oğuz cəmiyyətinin bir-birinə iyerarxik bağlılığı, siyasi-həbi gücü bir tərəfdən toplumun işığına işarə edirsə, digər tərəfdən, bəzi proseslər də onların ortaqlıq ruhunda qaranlığın – kölgənin olduğunu göstərir. K. Yungun dediyi kimi, "...çox insanın bir araya gəlməsi və ortaqlıq bir ruhda birləşməsi ilə formalanın bu ruhun ayrı-ayrı fəndlər səviyyəsindən aşağı olması bir həqiqətdir. Əgər qrup çox böyükdürsə, ortaqlıq bir növ heyvan ruhuna bənzəyir" (1, s. 58). Bu arxetipik yanaşmanın məqsədi də müxtəlif arxetipləri özündə birləşdirən Oğuz cəmiyyətinin həmin kollektiv ruhunda "heyvani" tərəfləri, xüsusən də, psixoanalitik dillə desək "kölgə" arxetipini və onu təcəssüm edən elementləri üzə çıxarmaqdır.

Oğuz elinin ümumi düşmənlərinin kafirlər və Təpəgöz olduğunu biliirk, çünkü kafirlər Oğuzun sərhədlərində məskunlaşaraq fürsət düşən kimi ona hücum edib, ığidləri əl-qolları bağlı dustaq edirlərsə, Təpəgöz də daxildən Oğuz elini daxildən məhv etməyə çalışır. Buna görə də Oğuz elinin apardığı mübarizəyə özünün kölgəsi ilə mübarizəsi nöqtəyi-nəzərindən yanaşmaq olar. Çünkü düşmən dediyimiz bu varlıqları xarakterizə edən bəzi cəhətləri Oğuz topluluğunda görmək mümkündür. Məsələn, qəhrəmanlıq göstərən ərənlər bir neçə boyda şəxsi istək və arzularını, əxlaqi düşüncələrini bir kənara qoyub, instinctləri ilə hərəkət edən kütłə halına gəldikləri üçün anormal hərəkətlər edə bilirlər: hər meydan savaşının sonunda Qalın Oğuz

bəyləri qalib gələr və qənimət olaraq qız-gəlini əsir alır, hətta qızın ən göyçeyini Bayandır xana hədiyyə göndərilər. Bu onların qrup halında atdığı addımlardır. Əsir alınan qızlarla əylənmək, şərab paylatmaq "nəfsə" xidmət edir. Nəfs isə kölgənin simvolik göstəricisidir. A.S.Tritton "İnsan, nəfs, ruh, ağıl" əsərində qeyd etdiyi kimi, "insan ilə nəfsi (şəxsiyyətin aşağı tərəfi) arasında müttəmadi olaraq baş verən münaqışa ifadəsində nefs hər zaman "daha alçaq təbiət" anlamına gelir. Nifferinin əsərinin tərcüməsində bu söz "şəhvətli ruh" olaraq tərcümə edilir" (3, s. 289) "Qazan xanın evinin yağmalanması" boyunda isə görürük ki, qız-gəlini əsir aparmaq, şərab paylatmaq, qənimət əldə etmək kafirlərə məxsus qeyri-əxlaqi hərəkətlərdir. Belə ki, toplu olaraq Oğuz ığidlərinin də bu cür addım atmaları – *nafslarına baş əymələri* onları kafirlərlə birlikdə kölgə arxetipinin daşıyıcılarına çevirir.

Həmçinin, Oğuz ığidlərinə və Kafirlərə xas mənfi xüsusiyyətlərdən biri də söz-dən dönməkdir. Söz vermək, verdiyin söza əməl etmək, həm sözün mistik gücünə olan inama, həm də öz ad-sanlarına görə cəmiyyət üçün önemlidir. Zubaida Shadkam ve Özlem Demrenin yazdıqları kimi, "şifahi ədəbiyyatda insanlar, tūmumi olaraq sözlərin sehri bir gücə sahib olduqlarına inanırdılar, bu isə onların şüur altında buna inanmaları və səsləndirilən qüvvə tərəfindən həyata keçirilən şeylər olaraq qavramaları ilə əlaqədardır" (12, s. 180). Ancaq biz "Baybörənin oğlu Bamsı Beyrək" boyunda Beyrəyin öz vədinə – sözünü xilaf çıxdığını görürük. Onun həbsdən xilas olmasına kömək edən kafir qızına verdiyi sözü xatırlayaq: "Beyrək and içdi: "Oğuz yurduna salamat çatsam, gəlib səni halallıqla almasam, qılıncımla doğranım! Oxuma sancılım! Yer kimi çatlayın, torpaq kimi sovrulum!" (6, s. 212). Əgər söze əməl etməmək təkcə Beyrəyə məxsus olsa idi, bu vəziyyəti ferdin mənfi keyfiyyəti kimi qəbul edərdik. Ancaq yənə həmin boyda məlum olur ki, Banuçiek hələ dünyaya gəlməmişdən əvvəl, onu Beyrəyə adaxlayan Baybican bəy də öz sözünü xilaf çıxır, qızını Bayburd hasarının bəyinə vəd verir. Lakin o, kafirlərə bağladığı əhdinə də xilaf çıxaraq, qızını Beyrəklə nişanlayır. Göründüyü kimi, epos iştirakçıları bu məsələdə də kafirlərdən geri qalmırlar. Çünkü kafirlərdə də yalan vəd vermək xüsusiyyəti vardi və bu, "Qanlı Qoca oğlu Qanturalı" boyundan açıq görünür. Bütün sinaqlardan üzüağ çıxmış Qanturalıya qızını verməyə razı olan Təkur sonrakı peşmanlılığı ilə adamlarını onların arxasında göndərir. Sözə əməl etməmək isə münafiqliyi, yəni ikitüzlülüyü təmsil etdiyinə görə bu cür addımlar da "kölgə" arxetipi dediyimiz qavramın bir qolunu təşkil edir. Müqayisəli olaraq izah etməyə çalışduğumuz məsələ budur ki, analitik psixoloji təhlilə görə, Oğuz elinin kafirlərlə savaşı, əslində, özünün qəbul etmədiyi, ancaq əzəldən var olan tərəfi ilə olan savaşı idi.

Digər gözardı edilən mənfi cəhətlərə onların zorbalıqlarını, qəddarlıqlarını, yalanlarını, hırslarını, ehtiraslarını aid edə bilirik. Mübarizə apardıqları bu xüsusiyyətlər təbii ki, onlara (Oğuya) "kafir" obrazında görünürdü. (Şökülu Məlik, Bayburd kafiri, Trabzon təkəru və b. düşmən kimi). Dastandakı bəzi epizodlara uyğun olaraq qeyd edim ki, Oğuz eli öz kölgəsi ilə eyni səviyyədə vuruşurdu. Məsələn, "Qazılıq Qoca oğlu Yeynək boyu"nda Arşın oğlu Dirək təkəru özüne

tay olan igid istəmişdi və onun qarşısına Yeynək çıxmışdı. Döyüş meydanında Şökü Məliyin başını həmisi Qazan xan kəsirdi. Bu qarşılaşmaları fərdlərin üz-üzə gəlməsi kimi deyil, Oğuz-Kölgə qarşidurması kontekstində düşünmeliyik. Çünkü döyüşən igidlər birbaşa Oğuzun təmsilçiləri idи və nəticədə Oğuz eli öz kölgəsinin savaşına onunla bərabər səviyyədə çıxırı.

Oğuzun kölgəsi təkcə kafir obrazlarında deyil, həmçinin Təpəgözün surətində də görünür. Bilirik ki, o, Aruzun çobanının pəri qızına təcavüzündən dünyaya gəlmışdır. Bununla da, çoban nəfsinə, yəni kölgəsinə təslim olmuşdur. Əslində, bu çobanın fərdi inkişafindakı əsas mərhələlərdən biridir və bu başqa bir araşdırmanın mövzusudur. Ancaq onun bu mərhələdə bir addım geri düşməsi özündən çox elin taleyiñə təsir edir. Burda nəzərə alınacaq əsas məsələ isə həm çobanda, həm Oğuz bəylərində xarakterik olan nəfsin olmasına. Mehmet Türkeri yazır ki, "Aristotelə görə, nəfsə hakim olmamağın iki forması vardır: birincisi, cəldlikdir, burada şəhvət-ehtiras insanı ələ alır. Digəri isə zaiflikdir və artıq insan özünü heç bir halda ələ ala bilmir" (8, s. 83). Sarı Çobanın isə davranışından aydınlaşdır ki, o, nəfsinə hakim ola bilməyərək kölgə arxetipinin daşıyıcısına çevrilir.

Göründüyü kimi, Oğuz eli öz nəfsinə çox qurban vermiş olur. Ancaq bunun qarşısını almaq üçün bir yol vardır: kölgə ilə üzləşib onu qəbul etmək. Fatih Şayhan yazır: "Düşmənləri ilə çətin bir mübarizəyə girən qəhrəman ilk olaraq keçid qoruyucuları qarşısında sinanar. Keçid qoruyucuları qəhrəmanın daha yüksək bir səviyyəyə keçməsinin qarşısına almaq üçün yaradılmış kölgə obrazlarıdır. Qəhrəmanın sınaqlarında əsil məqsədindən uzaqlaşdırmaq istəyen keçid qoruyucuları mifik söyləmin yaşıdıcı gücündən yaradılmış fiqurlardır" (4, s. 139). Burada da vurğulamaq istədiyimiz məsələ burasıdır ki, Təpəgöz Kölgə arxetipinin özi deyil, sadəcə onun öncüllərindən biri olan fiqurdur. Buna görə də bu fiqurun qarşısına Qalın Oğuz özünü deyil, Basatı çıxarır. Basat da digər igidlər kimi Oğuzun gücünün, qüvvəsinin, qəhrəmanlığının, ağlinın simvolik daşıyıcısidir. O mənada ki elin adından savaşaraq qalib gəlir. Qeyd etmək lazımdır ki, Basat Təpəgözün qarşısına onunla eyni səviyyədə çıxır. Təpəgöz nə qədər güclü, hiyləgər idisə, Basat da ondan heç də geri qalmır və o, ilk zərbəsini Təpəgözün etdən olan gözüne vurur. Sonra mağaradan çıxməq üçün qoç dərisinin içərisinə girir, xəncər zərbəsindən qurtulur, günbəzdən sağ çıxır. Basat, hiylə ilə qurulmuş bütün tələlərdən öz hiyləsi ilə qurtularaq hiyləgər kimi davranır. Hiyləgərlilik də Kölgə qavramını xarakterizə edir. K.G.Yungun da qeyd etdiyi kimi, "hiyləgər açıq şəkildə özünü ifadə etmək və təsdiq etmək gücündən getdikcə daha çox məhrum olan, itən şüur səviyyəsini təmsil edir". Basatın hiyləleri, addımları göstərir ki, o həm də fərd kimi öz kölgəsi ilə də savaşın içindədir. Ancaq ümumilikdə Qalın Oğuzu təmsil etdiyi üçün bu savaş Oğuzun savaşı idi, çünkü *Təpəgözün yemək üçün təlab etdiyi insanlar Oğuz cəmiyyətinin üzvləri idi*. Ruhumuzun qaranlıq dünyasında gizlənmiş birdən çox obrazlar vardır, bu baxımdan Təpəgöz nəfsi, hiyləni, qəddarlığı, qisasi, nifreti özündə toplayan kölgə fiqurudur. Bu, o deməkdir ki, Oğuz eli hər dəfə özünün mənfi keyfiyyətləri – hiyləsi, nifreti, nəfsi ilə vuruşaraq formalşarırdı.

Kafir və Təpəgöz toplumun üzdə görünən düşmənləri idi. Belə ki, bir kollektivdə nifretin, nəfsin şəxsləşmiş halını görmək mümkündür. Ruh qavrəminin çoxlu yönü var: onlar ruhun ən dərin qatlarında məskən salır, sabəbsiz tazahür etməyib, ən dərin qatda yerləşən kölgədən qidalanır və mərhələli şəkildə görünürler. Sanki Kölgə onunla üzləşməyə gelən savaşçının qarşısına öz qoruyucularını göndərir. Hamisəna qalib gələcəyi təqdirdə həmin döyüşünün qarşısına özü çıxır.

Qalın Oğuzun cəmiyyət ruhu məhz belə bir dönmədən keçəcəyi halda daha möhkəm, yenilməz bir dövlət olacaqdır. Qalın Oğuz daima özünü tanımağa çalışan, qarşısındaki manələri bir-bir aşan, hər zaman döyüş ruhunda olan cəmiyyətdir. Elə bir toplum ki, bir fərd kimi özünün bütünlüyünü yaratmaq yolunda ən dərin qatlardan gələn kölgə obrazlarını möglüb edərək, onunla üzləşməyə hazırlaşırı. Onun sınaqlardan keçmək üçün apardığı mübarizələr isə daha böyük mübarizələrə ilkin hazırlanmış kimi qiymətləndirilir, çünkü bu ön qarşidurmalar onu kölgəsi ilə əsl savaşma götürürdü. Nəticədə, bu savaşdan qalib çıxacağı halda, daha möhkəm ola bilər. Tofiq Hacıyevin yazdığı kimi: "Oğuz onda Oğuz səviyyəsində təqdim olunur ki, onun fiziki-iqtisadi qüdrati ilə mənəvi-əxlaqi saflığı bir simmetriya yaratsın" (11, s. 71).

Kölgə arxetipi kafir və Təpəgöz kimi konkret fiqurlardan başqa, müxtəlif cür üzə çıxma şəkillərə sahibdir. Fatih Şayhan yazır: "Kölgə özünü daxili və simvolik bir fiqur içərisində, ya da xarici dünyadan gələn konkret bir fiqur içərisində ifadə edə bilir" (4, s. 35). Belə ki, "Dədə Qorqud" dastanda mənəvi dəyərlər kimi səciyyələndirilən ata-oğul, ana-oğul münasibətlərinin, qarğışların, ictimai norma səviyyəsinə qaldırılmış bəzi proseslərin etik cəhətdən qəbul etmədiyimiz tərəfləri vardır. "Kölgə" dediyimiz arxetip də bizim ruhumuzun etikadən kənardə qalan hissəsinə müxtəlif şəkil-lərlə simvolizə edə bilir. Məlumdur ki, dastanda qadınlarımız üstün tutulur, hətta "Ana haqqı – Tanrı haqqı" səviyyəsinə qaldırılır. Ancaq buna baxmayaraq, bəzi məqamlarda oğul və ərin qadınları alçaldan hərəkətlərinə rast gəlirik. Məsələn, "Dirsə xan oğlu Buğac" boyundan Dirse xanın qadınına olan rəftarına nəzər yetirək: "Xan qızı yerimdən durummu? Yaxandan-boğazından tutummu? Qaba dizimin alma salımmı? Büyük, iti, polad qılıncımı əlimə alımmı? Öz gövdəndən başını kəsimmi?" (6, s. 177).

Eləcə də "Salur Qazanın evinin yağmalandığı" boyunda Uruzun sözlerinə diqqət yetirək: "Ağzin qurusun, ana! Dilin çürüsün ana! "Ana haqqı Tanrı haqqı" – deyilməsəydi, qalxbı yerimdən durardım, yaxandan-boğazından tutardım. Qaba dizimin altına salardım..." (6, s. 195). Bu kimi hallar ayrı-ayrı fərdlərin deyil, toplumun müsbət olmayan tərəfləri kimi qiymətləndirilməlidir, çünkü Dirse xanın, Uruzun söylədikləri, əslində, cəmiyyətin əvvəldən sahib olduğu "kobudluğunun, zalimliğinin" sözü təsdiq edilmiş halıdır. Yəni oğuzlar ister ümumi düşmənə qarşı, isterse də özlərindən olanlara qarşı da anidən üzə çıxacaq bir neqativ enerjini psixikalarında yaşıdlırlar. Kölgə dediyimiz bu varlıq da planlaşdırılmış şəkildə deyil, bir təkanla üzə çıxır. Bu durumda Burla xatununun sözleri ("Ağan Qazanın namusunu tapdayımmı? Neyləyim, ay oğul?") və Dirse xanın oğulsuzluq mənasunu tapdayımmı?

sələsi ("Səndənmidir, məndənmidir, nədəndir Allah bizi bir yetkin oğul vermir?") Kölgenin üzə çıxması üçün əsas təkanverici amil kimi görünür.

Kölgə tanmadığın, bəzən də ən yaxın bildiyin insanların surətində üzə çıxar. Bunun ən yaxşı nümunəsi 40 namərdə çevrilən 40 igitdir. "Dirse xan oğlu Buğac" boyunda 40 igit həsədin, kinin, yalanın, paxılığın obrazlaşmış formasıdır. Dastanda deyilir: "O qırıq igit həsəd çəkdi, kin saxladı. Bir-birinə söyədilər: Gəlin, oğlanı atasının gözüdən salaq. Bəlkə atası onu öldürə, hörmətimiz onun atası yanında yənə xoş ola, artıq ola" (6, s. 179). Həmçinin, "Baybörənin oğlu Bamsı Beyrək" boyunda Beyrəyi qışqanan yoldaşları paxılılığı, həsədi, qıbtəni simvollaşdırır: "Adaxlısından bir bəylilik qırmızı qaftan geldi. Beyrək geydi. Bu iş yoldaşlarına xoş gəlmədi. Pərt oldular. Beyrək deyir: "Niye pərt oldunuz?" Dedi-lər: "Necə pərt olmayaq? Sən qırmızı qaftan geyirsən, biz isə ağ qaftan!" (6, s. 209). Öz köynəyini bağışlayacaq qədər yaxın bildiyi Yalancıq oğlu Yalancıq da onun adaxlısına göz qoyaraq Beyrəyə xəyanət edir və belcə xəyanətin şəxsləşdirilmiş daşıyıcısına çevirilir. "Qazan bəyin oğlu Uruzun dustaq olduğu" boyda bəylər Uruzun döyüsdən qaçıb gizləndiyini düşündükleri üçün fikirlərini Qazan xana təlqin edərək, önyarğının və yalanın obrazlaşmış halına çevirirlər. "Oğlan quş ürkli olur. Qaçış anası yanına getmişdir" (6, s. 230). Qeyd edək ki, kölgənin yaxın – daxildən olan obrazın surətində üzə çıxması, yuxarıda qeyd etdiyimiz kimi, Təpəgöz figurunda da görünür. Axi o da el içində böyük "varlıq" idi.

Həmçinin, kölgə Oğuz bəylərinin bir-birinə olan münasibətlərində də üzə çıxır. Dirse xanın "məndən alçaq kişiləri ağ otaqda, qırmızı otaqda oturdu..." ifadəsi ilə tutduğu mövqe, Baybican bəyin Baybörəyə verdiyi vədə xilaf çıxması, xüsusən də, Qazan xanın Bəkili alçaltması ("...at işləməsə, ər öyünməz. Hünər atın-dır" ifadəsi ilə) kimi mənfi hallar Kölgə arxetipinin müxtəlif təzahür formalarıdır və yavaş-yavaş ortaya çıxdıqca toplumun ruhunda bəzi eksikliklərin olduğunu göstərir.

Kölgə arxetipi nəinki obrazlıarda, hətta duyulgarda da özünü aşkar edir. Buraya, xüsusən, qarğışları aid etmək olar. "... qarğışlar insanların şüuraltına yerləşdirilmiş böyük qorxuları və dini anlayışları haqqında məlumat verə bilər. Bundan əlavə, qarğışlar, toplumsal yaddaşın anonim forması olduğuna görə, bu cümlələr vasitəsilə millətin ortaq şüurundakı qorxularına, dini inanclarına, ədəbi təxəyyül və əslublarına, xəyal dünyasının dərinliklərinə enmək mümkündür" (kabir). Bu baxımdan dastan qəhremanlarının daxilində baş verən prosesləri, onların hansı hisləri keçirdiklərini qarğışlar vasitəsilə öyrənə bilərik, çünki bu ifadələr duyğuları təmsil edir. "Qarğışlar çarəsiz olan, əzab çəkən pisliyə məruz qalan insanın təselli və təskinlik məqsədilə dediyi pis fikir və istekləri ehtiva edən, sözə orjinallıq verən, ifadəni gücləndirən qəlibləşmiş sözlərdir" (2, s. 15). Uruzu Qazan xanın yanında görmədikdə Burla xatunun duyu partlaması da elə qarğış vasitəsilə üzə çıxır:

Muradıma, arzuma yetirmədin məni,
Dərdli başımın qarğışı tutsun, Qazan, səni!
Bir bəyim görünmür, bağrim yanar,

Neylədin, söyle mənə!

Deməzsənə, yana-yana qarğaram, Qazan, sənə! (6, s. 233)

Necati Tonqa yazır: "Bəddualar, qarşısındaki şəxsə (düşmənə, sevgiliyə, rəqibə, şəxsin özünə...) və ya başqa bir əşyaya, mütərəd varlığa, taleyə, bir şəhərə, bir fəlakətə qarşı əsəb-qısqanlıq-həsəd anında söylənilə bilər" (10, s. 1). Dirse xanın arvadının da qəlb yanğısı qarğışlarla əks olunur:

Çıxsın mənim bu kör gözüm, a Dirse xan, yaman səyirir.

Kəsilsin oğul əmən süd damarım, yaman sizlaysı (6, s. 181).

Göründüyü kimi kölgə, emosional dəyərə sahib olan qarğışlar kontekstində də üzə çıxır. Çünkü ani bir nifrətlə deyilən cümlələr sosial, mədəni və psixoloji funksiyaların daşıyıcılarındandır.

Həmçinin, cəmiyyətdə övladı olmayana qarşı münasibətlər, ığidlərin fərsiz oğul kimi qiymətləndirilmələri də toplumun kölgə tərəfinə diqqət çəkir. Məsələn, dastanın müqəddiməsinə nəzər yetirək: "Ata adını ucaltmayan fərsiz oğul ata belindən enincə, enməsə yaxşıdır. Ana bətninə düşüncə, doğulmasa yaxşıdır. Ata adını yaşatmaq üçün ağıllı oğul yaxşıdır" (6, 173). Övladsızlığa, fərsiz övlada olan sərt münasibətlər "Kitabi Dədə Qorqud" dastanının qəlibləşmiş formalarıdır və Oğuz elinin dərindən gələn arxetipik laylarını təşkil edir.

Biz buraya qədər Oğuz cəmiyyətinin ortaq ruhunda mövcud olan Kölgə arxetipinin müxtəlif təzahür formaları ilə tanış olduk. Çünkü Kölgə arxetipi ya konkret obrazlıarda, ya duyulgarda qarşımıza çıxaraq özünün varlığına işarə edirdi, ancaq özünü tam olaraq ortaya qoymurdu. Bəs kölgənin özü haradadır, niyə onunla qarşılaşmamışq? Qeyd etdiyimiz kimi o, elə dərin qatlarda məskunlaşmış ki, onunla qarşılaşmaq üçün xeyli yol qət etməli, göndərdiyi savaşçıları ilə savaşmalı və ona gedən yolları açmaliyiq.

Beləliklə, XII boyda baş verən proseslər imkan verir ki, Dış Oğuzu Kölgə arxetipi kontekstində araşdırıq. Belə olan halda Aruz qoca Dış, Qazan xan isə İç Oğuzun təmsilçisi kimi görünəcəkdir. Çünkü, dastanın strukturunda dualistlik əks olunur və buna əsasən İç və Dış Oğuz qarşı qütbərdə yer alır. Ancaq akademik Muxtar Kazimoğlunun da qeyd etdiyi kimi bu tam olaraq dualistlik sayılır: "Ağqoyunlu-Qaraqoyunlu bölgüleri kimi, İç Oğuz-dış Oğuz bölgüleri də dualist dünyagörüşün təzahürüdür. Amma dualist dünyagörüşün bir çox başqa təzahür formalarından fərqli olaraq, İç Oğuz-Dış Oğuz, Ağqoyunlu-Qaraqoyunlu nümunələrində tərəflər mənşəcə bir-birinə düşmən olan yox, əksinə, bir-birinə doğma olan tərəflərdir" (9, s. 47). İç və Dış Oğuzu konkretləşdirək, qeyd etməliyik ki, onlar bir ananın iki qolu kimi idirlər, yəni özəyindən ayrı deyillər. Əzəldən mövcud olma xüsusiyyəti də arxetiplərə, ələcə də, kölgəyə aid əlamətlərdən biridir. Frieda Fordham yazır: "Kölgəmiz, davranışlarımızın bütünlükə impulsiv olduğu andan-körpalıkdən bu yana eyni qalmışdır. Böyük bir ehtimalla, insanın dünyaya qədəm qoymuğu zamandan bəri dəyişməzdır, çünki kölgə təbii, yəni instinkтив insandır" (5, s. 65).

Kölgə arxetipi “Kitabi Dədə Qorqud” dastanının “İç Oğuzu Dış Oğuzun dönük çıxmazı və Beyrəyin öldürüyü boy” unda daha aydın şəkildə özünü bürüzə verir. Tofiq Hacıyevin kitabında qeyd edildiyi kimi, “Qalın Oğuz elində zərrə-zərrə hiss olunan zəifləmə, narazılıq, böhran əlamətləri, nəhayət axırıncı boyda üzə çıxır» (11, 78). Belə ki, sonuncu boyda görürük ki, Qazan xan adəti üzə evini yağmaladır, ancaq bu səfərkəi talan vaxtında Dış Oğuzdan kimsəni çağırırmır. Dış Oğuz bəyləri də bərabər olub Qazan xanın yanına getmirlər, ədavət saxlayırlar. Elə isə sual yaranır, Dış Oğuzun dönük çıxma səbəbi təkcə yağmalanmağa dəvət olunmamaları idi mi? Bu sualın cavabı “Salur Qazanın evinin yağmalandığı boy”da açıq görünür. Salur Qazan şərəbin təsiri ilə üzünü bəylərə tutub “Duraq gedək , a bəylər! Ov ovlayaq, quş vuraq, siğın keyik yixaq, qayıdır otağımıza düşək” – deyəndə Aruz Qoca isə maraqlı bir sual verir: “Ağam Qazan, səsi dinli Gürcüstan sərhəddinə gedirsən, qərargahının üstündə kimi qoyursan ?” Qazan xanın “Uruzu” – deməsiylə iki Oğuz başçısının üz-üzə gəlməsinin təməli qoyulur. Nəticədə, Qazan xanın və Aruz Qocanın təmsil etdiyi İç Oğuz və Dış Oğuz qarşıdurması, yəni İç Oğuzun kölgəsi ilə mübarizəsi üçün şərait yaranır.

Yuxarıda qeyd edildiyi kimi Oğuz cəmiyyətinin kollektiv ruhunda nəfs, yalan, ikiüzlülük, paxilliq, münafiqlik, xainlik var və bunlar fərqli formalarda meydana çıxır: kafir, Təpəgöz, 40 namərd, bəylər və b. Bunlar isə dastan boyu sadəcə Kölğənin funksionerləridir və hamısı birlikdə XII boyda əsl kölgə obrazında-Dış Oğuzda cəmlənir.

Cüntki Oğuz elinin əsl, igid qəhrəmanları (Qazan xan, Uruz, Beyrək, Qanturalı və b.) İç Oğuzu təmsil edərək İşıq arxetipinin, Aruz Qoca, Basat, Dəli Qacar, Baybican kimi bəylər də Dış Oğuzu təmsilən Kölğə arxetipinin simvolik göstəriciləridir. Belə olan haldə aydınlaşdır ki, İç Oğuz Dış oğuzun surətində öz kölgəsiy ilə mübarizədə olmuşdur.

“Kitabi Dədə Qorqud” dastanını arxetipik kontekstdə təhlil edərkən Dış Oğuzun İç Oğuzun kölgəsi kimi götürülmə səbəblərindən biri ruhumuzun qaranlıq tərəflərinə aid olan əlamətlərin məhz Dış Oğuz üzvlərində görünməsidir. Məsələn, pəri qızına təcavüz edərək Təpəgözün bioloji atasına çevrilən Sarı Çobanın Aruzun elindən olması onu Dış Oğuzla bağlayır: “Aruzun bir çobanı vardı. Qonur Qoca Sarı Çoban deyərdilər ona” (6, 266). Nəticədə Sarı Çoban bu addımı ilə nəfsi, tamahı, onun “oğlu” isə hiyləni, qəddarlığı simvolizə edərək arxetipik kölgəni eks etdirir.

Elə XII boydan Dış Oğuzu mənsubluğunu bəlli olan Baybican bəy də ikiüzlülüy simvolizə edir. Həmçinin “Baybörənin oğlu Bamsı Beyrək boyu”ndan da məlumdur ki, Baybican bəy yalan vədlərin, xəyanətin də obrazlaşmış şəklidir.

Qorxunun, mənəm-mənəmliyin simvolik daşıyıcısına çevrilən Dəli Qacar obrazının da Dış Oğuzla əlaqəsi, onun Baybican bəyin oğlu olmasından aşkarıdır. Banuccişayın qardaşı, Baybicanın oğlu Dəli Qacar! Dastanda qız istəyəni öldürən dəli qardaş kimi xarakterizə edilir. Dədə Qorqud və Dəli Qacarın qarşılışması komik səciyyə daşısa da, ağsaqqalına əl qaldırmaq, qılıncla vurmaq cəhdil ilə o, qeyri-əxlaqi hərəkətlərə yol verir.

Ümumiyyətlə, “Kitabi Dədə Qorqud” dastanında boyalar bir-biri ilə əlaqəsiz görünən də, əslində elə deyildir. Bir az daha dərindən araşdırıldığda görünür ki, bir boyun sırrı digərində aşkarla çıxa bilir. Yəni, dastan öz qəhrəmanını bir boyda ığid, cəsur statusu ilə İşıq arxetipinin simvolik daşıyıcısı kimi göstərsə də, digər boyda onun qaranlıqdə qalan Kölğə üzünü də göstəre bilir. Məsələn, Bir boyda Təpəgözü öldürərək, bütünlükdə Qalın Oğuzu xilas edən Basat, sonuncu boyda Beyrəyin gözündə “kafir” obrazında görünür: “İgidlərim, Aruz oğlu Basat gəlmədən, Elim-günüm çapılmadan, Qaytabanda dəvələrimi bağırmadan, Qaracığda Qazlıq atımı kişnətmədən, Ağca qoyunlarım mələşmədən, Ağca üzlü qız-gelinə sataşmadan, Ağca üzlü sevgilimi Basat gelib almadan...” (6, s. 306).

Beyrəyin bu soylamasından məlumdur ki, Basat fərdi inkişafı yolunda qəhrəman olsa da, Dış Oğuzu təmsilən hər an partlamağa hazır olan bir Kölğə arxetipi daşıyıcısıdır. Beyrək sözləri ilə özlərinin əzəldən sahib olduqları vəhşi yönərini ortaya qoyur və buradan aydınlaşdır ki, qarşı-qarşıya gələcəkləri təqdirdə bir-birinin evlərini kafir kimi dağında, mal-dövlətini talan edə, hətta namuslarına belə göz dikə biləcək gücə - Kölğəyə sahibdirlər. Beləliklə, aydın olur ki, şüuraltı enerji və impulslar təkcə bir fərdə deyil, bir topluma, kütləyə, qrupa da aid ola bilir və mətndə göründüyü kimi Oğuz cəmiyyəti bir kölgəyə sahibdir. Bu toplumun kölgə tərəfini isə Dış Oğuz nümayəndləri öz primitiv hərəkətləri ilə meydana çıxarırlar.

ƏDƏBİYYAT

1. Carl Gustav Jung. Dört arketip. İstanbul. Metis Yayıncıları, 2017, 143 s.
2. Dr. Doğan Kaya. Dualar ve beddualar http://turkoloji.cu.edu.tr/HALKBILIM/dogan_kaya_dualar_ve_beddualar.pdf
3. Erginli, Z . Tritton, A . İnsan, nefs, ruh, akıl. Recep Tayyip Erdoğan Üniversitesi İlahiyat Fakültesi Dergisi . 2012, № 1, s. 289-298
4. Fatih Şayhan. Altay Destan Kahramanlarının mitik serüveni (Erginleşme-olgunlaşma). (Doktora tezi). Ardahan, 2015, 289 s.
5. Frieda Fordham. Jung Psikolojisinin ana hatları. İstanbul, “Say Yayıncıları”, 2015, 160 s.
6. Kitabi Dədə Qorqud (Əsil və sadələşdirilmiş mətnlər). Bakı, “Öndər”, 2004, 376 s.
7. Qorxmaz Quliyev. XX əsr ədəbiyyatşunaslıq konsepsiyaları. Bakı, “Bəxtiyar-4”, 2012, 344 s.
8. Mehmet Türkeri. Aristoteles'in etiginde "nefsine hakim olma", ve "erdem"le ilişkisi. D. E. Ü. İlahiyat Fakültesi Dergisi. 2005, № 21, s. 77-94
9. Muxtar Kazımov. Folklorda obrazın ikiləşməsi. Bakı, “Elm”, 2011, 228 s.
10. Necati Tonga. Cumhuriyet döneni Türk edebiyatında beddua ŞİİRLƏRİ http://turkoloji.cu.edu.tr/YENI%20TURK%20EDEBIYATI/necati_tong_a_cumhuriyet_donemi_beddua_siirleri.pdf

11. Tofiq Hacıyev. Kitabi Dədə Qorqud kitabı tariximizin ilk yazılı dərsliyi. Bakı, “Elm və təhsil”, 2014, 344 s.
12. Zubaida Shadkam ve Özlem Demren. Türkçe ve kazakça alkış-karşış söyleme geleneğinin psikodinamiği üzerine sosyolinguistik bir inceleme. *Türkbilik Dergisi*. 2017, № 34, s. 179-188

*Daxilolma tarixi: İlk variant 27.02.2022
Son variant 29.03.2022*